



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2019-cu il üçün Keyfiyyət sahəsində məqsədləri

Statistika sistemində keyfiyyətin idarə edilməsi sisteminin qurulması, statistik istehsal proseslərinin idarə olunmasının səmərəliliyinin artırılması və idarəetmənin asanlaşdırılması məqsədilə Dövlətstatkomun 2019-cu il üçün keyfiyyət sahəsində əsas məqsədləri aşağıdakılardır:

- ❖ 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması ilə bağlı nəzərdə tutulmuş işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- ❖ "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" üzrə icrası 2019-cu ildə nəzərdə tutulan tədbirlərlə bağlı hazırlanmış iş planının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- ❖ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən statistika orqanları üçün irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası;
- ❖ Statistik işlər proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinin təmin olunması;
- ❖ Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə edilməsi sisteminin (KİS) tətbiq edildiyi yerli statistika orqanlarının fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi və digər yerli statistika orqanlarında KİS-in tətbiqi;
- ❖ Məlumatların və məlumatların aktuallığının saxlanması, onların müvafiq standart formada yayılması yolu ilə daha geniş istifadəçi auditoriyasına nail olunması üçün tədbirlərin görülməsi;
- ❖ "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün statistik informasiya dəstəyinin göstərilməsi;
- ❖ Keyfiyyətə nəzarət cədvəllərinin təkmilləşdirilməsi yolu ilə ilkin məlumatlarda yol verilən xətalərin minimuma endirilməsi, məlumatların keyfiyyətinin daha da yüksəldilməsi;
- ❖ Statistika proseslərinin və KİS-in elektronlaşdırılması işlərinin davam etdirilməsi;
- ❖ Statistika sisteminin İKT avadanlığının davamlı olaraq yenilənməsi;
- ❖ Milli statistik təsnifatlar sisteminin beynəlxalq standartlara uyğun inkişafı üçün müvafiq tədbirlərin görülməsi;
- ❖ "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından statistika orqanları üçün irəli gələn vəzifələrə dair tədbirlərin vaxtında və keyfiyyətlə icrası;
- ❖ "Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi" hesabatında verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin görülməsi;
- ❖ İstifadəçilərin məmnunluğunun maksimum təmin edilməsi və istifadəçi tələbatının öyrənilməsi məqsədilə bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi;
- ❖ İstifadəçilərin statistik məhsulların çeşidlərinə və keyfiyyətinə dair tələb və istəklərinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, bu məqsədlə onların rəyinin öyrənilməsi üçün müvafiq sorğuların keçirilməsi;
- ❖ İnformasiya təhlükəsizliyi sisteminin işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
- ❖ KİS-in sənədlərinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanması və uyğunsuzluqlar aşkar edildikdə müvafiq təshihedici tədbirlərin görülməsi;
- ❖ Kütləvi informasiya vasitələri ilə əlaqələrin daha da genişləndirilməsi;
- ❖ "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsi çərçivəsində qarşıya qoyulmuş məqsədlərə nail olunması və beynəlxalq təcrübənin öyrənilməsi üçün lazımi tədbirlərin vaxtında və keyfiyyətlə icrası;
- ❖ Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı müəyyən edilmiş əlavə tədbirlərdən statistika orqanları üçün irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə icrası.